



Tural Turan

na" və "Türkistan" qəzetlərinde görünümeye başlıyır. 1914-1917 illərdə çap etdirdiyi "Vətənimiz Türkistanda dəmir yollar", "Oş", "Doktor Muhammedyar", "İldə bir kere", "Şərq poezdi geldi", "Şərq oyanır", "Çimkənt", "Qudurğan müstəmləkeçilər" və b. yazılarıla çılçılgın bir şair, vətənsevər, milletçi bir edib kimi tanınır.

Bolşeviklər 1917-ci ildə çevrilmiş yolu ilə hakimiyəti ələ alıqdan sonra Çolpanın həyatında ən gərgin və ziddiyəti dövr başlıyır. Rusiyanın hər yerində hakimiyətlərini möhkəmətleyə, daha doğrusu, keçmiş Rusiya imperiyasının sərhədlərini berpa etməye çalışan bolşeviklər

1-ci pərdə

Özbək şeirinin "Dan ulduzu": Əbdülhəmid Ələkbərov

Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanınır və məşhurlaşır. Cənubi şeirləri, məqalələrini, romanlarını, pyeslərini "Çolpan", yəni "Dan ulduzu" imzasıyla yazırı.

Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulur. Onun atası Süleymankul Yunusoğlu mədrəsə təhsili görmüş, şeirləri davanı təşkil edəcək bir şair idi. Əbdülhəmid de mahallə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyur.

Çolpan "Qır qandalı, boyun əyme, cüñki sən hür doğulansın" məsələrini yazar, xalqının istiqbali və iqbal üçün maarifçilik işi aparır, milli müstəqillik və azadlıq hərəkatına qوشular. 1922-ci ildə şeirləri "Özbək genc şairleri" adlı toplulu, və "Bulaqlar" adlı kitabında çap etdirir. 1924-cü ildə "Oyanış" və 1926-ci

etse də, heyata nikbin baxır, dilində daim bahar qəsidi, qelbinde müstəqillik arzusu, bu yolda sonuna qədər mübarizə aparmaq əzmi hökm süründü.

Şair yazır:

Əlimdə süngü daş oldu,
Yağıya atmaq istərəm.
Gözümüzdə süngü yaş oldu,
Arzuya yetmək istərəm.

Çolpan xalqının və vətəninə bəşinə gətirilən faciələri qələmə alanda mövzunun adını dəyişirdi. Təsvir etdiyi hadisələrin Özbəkistanda deyil, Misirdə, Çində baş verdiyini yazırı. Bu baxımdan onun "Nil qızı", "Çin təraneləri" kimi şeirləri olduqca diqqətişkəndir. Bu şeirlərdə o xalqının azadlıq, müstəqillik arzusunu dile

2-ci pərdə Turan poeziyasının dünəni və sabahı: Xurşid Dövran yaradıcılığı

O, Özbəkistandan Türk dünyasına, Ulu Turana, tarixi köklərimizə uzanan şeir, poeziya, sənət köpusüdür. Onun poeziyasında, yaradıcılığında şanlı türk və özbek tarixi tarixi-ədəbi kontekstsə dəl aşıb danışır. Onun yaradıcılığı, eyni zamanda, tərcümə və çeviri işləri Orta Asiyadan bütün Turan əllərinə işq tutur. Söhbət Özbekistanın Xalq şairi Xurşid Dövran əfəndidən gedir.

Yaradıcılığında özbek mədəni irsinin salnamə təşkil etdiyi Xurşid

İncisi:

Özbekistan gündəliyi

gətirilir. Çolpan "Nil qızı"nda "Bütün həyatını bir zəher sarmış, Fəllahın bextini kimlər oyadır" deyirdi.

İlk üç şeir kitabında Şərq ölkələrini işgal edən Ruslara, İngilislərə duyulan nifret olduqca güclüdür. Rusların törediyi zülm və soyqırımlar, Kokand və Türkistən digər şəhərlərində tökülen qanlar, Türkistən parçalanması, xalqın aqılı və sefalet düber edilmiş Çolpanın şirlerinde yüksək sənətkarlıqla verilmişdir.

Çolpan əsərlərinə və ictimai fəaliyyətinə görə səkkiz dəfə həbs edilmişdi. Lakin bu təqib və təzyiqlər onu yoldan döndərə bilməmişdi. Türkistən parçalanmasından, Özbekistan, Qazaxistan, Qırğızistan, Türkmenistan, Tacikistan Sovet Respublikalarının yaradılmasından sonra yeridilən siyaset bir çox milli aydınlar kimi Çolpanı da çərsəz susmaya məcbur etmişdi. O, 1925-ci "muhit güclü iken, əydim boynumu" yazmışdır.

Özbek poeziyasının parlaq nümunəsi olan çoxlu şeir və hekayələrin müəllifi Çolpan "Parlaq ay", "Xəlil Fereng", "Çörünün üşyani", "Yarıgnay", "Muştumzor", "Qartay Qarşıbəyev", "Hücum" və b. pyeslərin, "Gecə və gündüz" romanının yazmışdır. Romanın "Gecə" adlı birinci hissəsi 1936-ci ildə çap olunmuş, ikinci hissəsi isə həbs olunarkən yox edilmişdi.

Şəksprin "Hamlet", Puşkinin "Boris Qodunov" və "Dubrovski", Qorkinin "Ana" əsərlərini Özbek dilinə çevirən Çolpanın əsərlərinin nəşri 1925-ci ildən məhdudlaşdırılmışdır. 1937-ci ildən tamam dayandırılmışdır. 1937-ci ildə Özbekistan Yaziçılar İttifaqının iclasında Çolpanı kəskin təqib edənlər o, "Siz məni üç gün içinde İslah edə bilməzsiniz" cavabını verir.

Şair yaradıcılığının en çıxırlı-diyi dövrde millətçilikdə və əksinqılıb fealiyyətdə günahlandırlaraq 1937-ci ilin iyunun 14-də həbs edilir və uzun sürən işgənceli istintaqdan sonra 1938-ci ilin oktyabrın 4-də gülələnir.

1956-ci ildə İosif Stalinin şəxsiyyətə pərəstişdə suçladıqdan sonra Sovet cəza məşinünün məhv etdiyi bir çox insanlara fiziki beraət verilse də, Çolpanın əksər əsərlərinin çapına yene də icazə verilmir. Çolpanın əsərlərinin çapına 1990-ci ildən sonra başlanır. 1991-ci ildə Fitret və Abdulla Qadır kimi güllələnmiş milli aydınlarla birlikdə Çolpana da beynəlxalq "Nəvai" mükafatı verilir. Onun adı küçə və kitabxanalara qoyulur, şerfinə beynəlxalq mükafat təsis edilir.



Rusiya Türkistəni işğal etdiğinden sonra rus diline böyük ehtiyac duyuldu. Müstəmləkeçilər də uzun müdət yerli xalqları əsərət altında saxlamak üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində id. Bələ məktəbləri ölkənin Avrope hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Türkəmən məktəbləri adlandırıldı.

Əbdülhəminin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Türkəmən məktəbində oxumağa göndərir. O, burada Rus dilini öyrənməklə yanaşı, Rus ədəbiyyatı və Avrope xalqlarının mədəniyyəti də tanış olur.

XX yüzilin başlanğıcında Rusya-nı bürüyən qarşıqliq çar II Nikolayı Oktyabr manifestini imzalamaya məcbur edir. 1905-ci ildə imzalanmış bu sənəd Dövlət Dumasının çağrılmasına, qəzət-jurnallarının nəşrinə ica-zəninin yüngülləşməsinə, insanların söz və fikirlərini söyləməsi üçün sərbəst toplanmalarına şərait yaratır.

İsmayıllı Qaspiralı, Mahmudhoca Behbudi, Münəvvər Kaan və başqa aydınların çıxardıqları qəzət-jurnalılar Çolpana güclü təsir edir. O Rusyada ki hadisələri izləməklə kifayətlənmiş, Osmanlıda baş verənləri də diqqətlə izleyir, xüsusən, ədəbi mühiti diqqətlə öyrənir.

1913-cü ildən Əbdülhəmid imzası "Sad? Türkistan", "Sad? Ferga-

ilde "Tan sırları" kitabları çap olunur. Bu kitablar ona ədəbi həyatda uğur qazandırırsa şəxsi həyatında uğursuzluq gətirir. Kitablara daxil edilən 119 şeir özbek ədəbiyyatında simvolizm əvəzsiz nümunələri sayılır. Sovet məmurlar isə bu şeirləri heç də xoş qarşılamarı. Onu milletçi, Rusyanın düşməni kimi həbəs atır, daim təzəyində saxlayırlar. Lakin şair yolda dönmür. 1930-cu illərdə "Saz və cor" adlı şeir kitabını nəşr etdirir.

Çolpanın şeirlərində zamanın ruhu olduqca parlaq və real şəkildə eks olunub. Şairin öz fikrini oxucusuna o vaxt dəbdə olan şüarçılıqla deyil, bənzərsiz bədii ifadələr, yeni təşəbbə və timsallar vasitəsilə, yeni sinvollarla çatdırır. Bu da çox vaxt sərt Sovet senzarının gözündə yayınaraq mətbuataya yol tapırı. Çolpan deyirdi:

Göy üzünü qapqara, məsum bulular six tutar,

O buludlar üstünə attək minibələr çapar,

Hər vuranda qamçısını odlar ya-xar, şimşək çaxar,

O buludlar çapsalar da, devlər ilə asiman boyu,

Onda başlanan cin, albastı və şeytanlar toyu.

Milletinin başına açılan müsibətlər, vətənin yenə də işğal altına düşməsi Çolpanı nə qədər narahat

ırkı tez-tez "Yoshlar" televiziya programını bəzəyir. Tez-tez Özbekistan televiziyalarında səsləndirilir.

Xurşid Dövran əfəndi ilə ilk dəfə 2018-ci ilin noyabrında Səmərqəndə, "Səmərqənd şeir axşamları"nda tanış olduq. İki ölkə arasındaki ədəbi elaqələrin dünəni, bu günü və sabahı bare də səhəbtəsədik. O zaman anladım ki, ustad şair Azərbaycan - Özbekistan ədəbi elaqələrinin yüksələn xətə inkişafının esas memarlıqlandır. Müstəqilliyimizin ilk illərində Azərbaycana, Bakıya səfərlər edir. Burada dövrün bir çox şairləri ilə görüşür. Fikir mübadilələri aparır. Həmin görüşləri ustad şair bu gün də böyük məmənluq hissi ilə xatırlayı.

Şair Xurşid Dövran həm də saf sevgi, ülvə məhəbbət hissələrinin ən gözəl tərənnümçülərindəndir. "Mən səni bir daha görməyəcəyəm" şeirində bu fikirlər aydın şəkildə öz əksini tapır:

Mən səni bir daha görməyəcəyəm,
artıq gözlərimə yansızdır üzün.
Ürək dərəməni titrətməz sözün,
mən səni bir daha görməyəcəyəm.

İndi yaz yaz kimi.., payız da payız,
Səssiz yoxuşlara tökülr xəzel.
Saralımlı xəzelər turqundur, ay qız,
mən səni bir daha görməyəcəyəm.

Yağış damlaları parıldayı, bax
saçları sinama kölgə salanda.
İndi o xoş anlar xəyaldır ancaq..
Mən səni bir daha görməyəcəyəm.

Gah kağıza, gah gecəyə baxıram,
Ulduza baxıram, aya baxıram.
Kimin dili gələr versin təsəlli?!
Mən səni bir daha görməyəcəyəm.

Onun şeirlərində gecənin öz dili



Xurşid Dövran "Sahibqiranın nə-vəsi" (1995), "Şəhidlər şahı" (1997) kimi tarixi qissələr də yazıb. O dramaturq olaraq "Mirzo Uluqbəy", "Baburşəh", "Avrəngzəb" kimi tarixi dramlar yaradıb. 21 hissədən ibarət "Temur mama" və 2 hissədən ibarət "Buxarai Şərif" in video filmlərinin ssenari müəllifidir.

O, dəfələrlə Polşa, Bolqarıstan, Rusiya, Türkiye, Gürcüstan, Yunnanistan, Azərbaycan və ABŞ-da müxtəlif beynəlxalq konfranslarda iştirak edib. Bu sefərlər onun yaradıcılığına da ferqli formalarda yansımışdır.

Onun ssenari müəllifi olduğu "İpək yolu" əsəri Fransanın "Odeon" teatrında səhnələşdirilib. Bütün Orta Asiyada məşhur olan "Teymurname" teleserialının ssenari müəllifidir.

Türk dünyasının ustad şairi Xurşid Dövran əfəndi 20-dən çox şeir kitabılarının, tarixi mövzuları əhatələyən əsərlərin müəllifidir. Xurşid Dövran 1999-cu ildə Özbekistanın Xalq şairi fəxri adına layiq görüldü. Hər yaşa xütab edən Xurşid Dövran qələmi özbek gənclərinin sevimli şairidir. Onun şe-

var. Şairin şeirlərində yaratdığı gecə obrazı həm də ülvə eşqin əsrarəngiz, möhtəşəm tecelli və təselli məkanıdır:

Gecə yarısında oyanır bərdən...
Oyanır gözdə yaş, yastığı da nəm.
Bu vaxt sinesində titrəyir hüzün.
Bu kədər kiməsə saxlayır matəm.

Göz yaşı boğazda dönür düyüne,
O səssiz otaqda süküt səsidi.
Ovcum göz yaşının düşür öntüne,
Bu işq bir qızın zümrüməsidir.

Boğazda əriməz domuş göz yaşı,
Titəyər, ağlayar əllərim belə..
Yenə piçləyir hüzün yağışı:
"Çox şükür, yuxudur gördüyü hələ..."

Xurşid Dövran yaradıcılığının yaddaş kodları ulu Nizami Gəncəvi-dən Əlişir Nəvaiye, Uluqbəy-dən Əhməd Cəvada yol alan ümumtürk poeziyasının vahid axarından xəber vər. Onun poetik ruhunun şah dərəməndən otaq tariximiz, keçmişimiz və geleceyimiz keçir.

Səhifəni hazırladı: Tural Turan